

# İnkışafın Naxçıvan modeli

Mövcud istehsal ehtiyatlarından və əmək resurslarından səmərəli istifadə  
muxtar respublikanın iqtisadi inkişafını daha da sürətləndirib

Naxçıvan Muxtar Respublikasının (NMR) müasir iqtisadiyyatı özünün çoxsahəli struktur ilə Azərbaycanın digər regionlarının iqtisadiyyatından fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar yerli tələbatı müvafiq istehsal sahələri yaratmaqla daxili imkanlar hesabına təmin etmək zərurəti ilə bağlıdır. XX əsrin ikinci yarısından başlayaraq muxtar respublikada yeni istehsal sahələri yaradılıb, zəngin təbii ehtiyatlar aşkarra çıxarırlaraq istismara cəlb olunub, sənaye müasir texnika və texnologiya ilə təchiz edilib. NMR inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Muxtar respublikanın elektronika, metal emalı, tikinti materialları və yüngül sənayesi də var. Kənd təsərrüfatı əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və bağçılıq sahəsində ixtisaslaşmışdır. Bu gün muxtar respublika iqtisadi inkişaf səviyyəsinə görə Azərbaycanın regionları arasında ilk yerlərdən birini tutur. NMR İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatlardan da göründüyü kimi, iqtisadi inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsulun həcmi 2015-ci ildə 2014-cü illə müqayisədə 1,7 faiz artaraq, 2 milyard 467 milyon manatdan çox olub. Onun hər bir nəfərə düşən həcmi isə 5 min 600 manata yaxın olub. Maddi istehsalın ümumi daxili məhsulda 62 faizlik paya malik olması da iqtisadi tərəqqinin ən bariz nümunəsidir.

*Özəl sektorun  
ümumi daxili  
məhsulda cəkisi artıb*

Məqsədli investisiya siyaseti, sahibkarlıq subyektlərinin inkişafına hərtərəfli dövlət qayğısı muxtar respublikada yeni istehsal müəssisələrinin fəaliyyətə başlamasına, məşğulluq səviyyəsinin yüksəlməsinə, idxalı əvəz edən məhsul istehsalının həcminin artmasına, daxili bazarın daha çox yerli mehsullarla təchiz olunmasına imkan verib. 2015-ci

ildə 63 yeni istehsal və xidmət sahəsinin yaradılması əhali tələbatının daha dolğun ödənilməsinə səbəb olmaqla yanaşı, idxaldan asılılığın azalmasına da müsbət təsir göstərib. Yeni istehsal sahələrinin sayının artması və əhatə dairəsinin genişlənməsi neticəsində muxtar respublikada 361 növdə məhsul istehsalı həyata keçirilir. Artıq 107-si ərzaq, 236-sı qeyri-ərzaq olmaqla 343 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına temin etmək mümkündür. Bütün bunnalara isə ilk növbədə özəl sektor aqayı, yerli əmək və xammal resurslarından səmərəli istifadə neticəsində nail olunub. Təkcə 2015-ci il ərzində sahibkarlığın inkişafı məqsədi ilə muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 38 milyon manatdan çox kredit verilib. Görülmüş işlər öz növbəsində özəl sektorun ümumi daxili məhsulda 87 faizlik xüsusi çəkiyə malik olmasına səbəb olub.

## *Sahibkarlığın inkişafı işsizlik probleminin helli*

Qeyd edək ki, sahibkarlığın inkişafı eyni zamanda işsizlik probleminin ortadan qalxması deməkdir. Muxtar respublika-da 2015-ci ildə yeni yaradılan 2908 iş yerindən 2837-si və ya 98 faizi daimi iş yeri olub. 2015-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 512 milyon 355 min ABŞ dolları təşkil edib. Ticarət əməliyyatlarının 414 milyon 421 min ABŞ dolları ixracın, 97 milyon 934 min ABŞ dolları idxlərin payına düşür. İxracın idxləri üstələmə tendensiyası 2015-ci ildə də qorunub saxlanıb, müsbət saldo 316 milyon 487 min ABŞ dolları təşkil edib.

Regional inkişaf programlarının əhəmiyyəti

Təbii ki, ümumilikdə ölkəmizdə, o cümlədən muxtar respublikada bu nailiyyətlərin, iqtisadi göstəricilərin əldə edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda qəbul etdiyi regional inkişaf proqramlarının da xüsusi rolu var. Dövlət başçısının bu siyasi kursuna uyğun olaraq, NMR Ali Məclisinin Sədri Vasif Talıbov da müvafiq fərmanlar imzalayıb. Hələlik sonuncu belə dövlət sənədi 2014-cü il sentyabrın 1-də qə-

bul edilmiş "Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"dır. Bu fərman da əvvəlkilər kimi muxtar respublikanın sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Bele ki, dövlət programının qəbulundan ötən dövr ərzində muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə geniş tikinti-quraqışdırma, abadlaşdırma işləri

SKF-nin krediti və digər mən-bələr hesabına şirniyyat, kom-pot, mürəbbə, turşu istehsalı-nın, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatlarının, qarı-şıq qüvvəli yem istehsalının, bərk pendir istehsalının, eyni zamanda qeyri-ərzəq məhsul-ları üzrə zinət əşyaları, medal və döş nişanları, elektrik açar-ları, qaynaq çubuğu istehsalı, dəri emalı sahəsi və müxtəlif növ xidmət sahələri olmaqla, 14 müxtəlif təyinatlı istehsa-



aparılib. Bu dövrde əsas kaptala 1 milyard 875 milyon 825 min manat həcmidə investisiya yönəldilib, nəticədə, muxtar respublikada 584 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 43 elm və təhsil müəssisəsi, 66 mədəniyyət müəssisəsi, 28 səhiyyə müəssisəsi, 56 rabitə müəssisəsi, 4 idman obyekti, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş ailələr üçün 13 fərdi ev və digər bu kimi sosial infrastruktur obyektləri istifadəyə verilib.

# *Müasir sənaye sahələrinin yaradılması*

Dövlət programında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində Naxçıvanda müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, 110 yeni istehsal və xidmət müəssisələri yaradılıb. Sahibkarlığı Kəmək Fondu (SKF) vəsaitləri hesabına 43 investisiya layihəsinin maliyyələşdirilməsinə, bütövlükdə, 17 milyon 319 min 200 manat həcmində kreditlər verilib. Bütün bunlar səmərəli məşğulluğun təmin olunması na öz töhfəsini verib, yüksək əməkhaqqı göstəricilərinə malik 6713 veni iş veri açılıb.

SKF-nin krediti və digər mənbələr hesabına şirniyyat, kompot, mürəbbə, turşu istehsalının, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatlarının, qarışq qüvvəli yem istehsalının, bərk pendir istehsalının, eyni genişləndirilməsi məqsədilə 12 istixana təsərrüfatının yaradılmasına 923 min 700 manat, 16 heyvandarlıq təsərrüfatının yaradılmasına 30 milyon 376 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

## *Davamlı enerji təminatı*

İqtisadi və sosial inkişafın daha bir mühüm amili davamlı enerji təminatıdır. Bu baxımdan muxtar respublikada elektroenergetika sahəsində aparılan genişmiqyaslı işlər də diqqəti cəlb edir. Belə ki, ötən 2 il ərzində 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" Su Elektrik stansiyaları, 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilib. Hazırda Ordubad rayonunda 36 meqavat gücündə su elektrik stansiyasının inşası davam etdirilir. Muxtar respublikanın təbii qazla tam təmin edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq 1 yanvar 2016-cı il tarixə 83 min 633 əhali abonentli təbii gazla təmin olunub.

*Geniş inkişaf  
hedefleri*

2016-cı ilin I rübü ərzində NMR SKF tərəfindən ötən il-dən davam edən 1 layihə də-daxil olmaqla, 7 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 2 milyon 67 min 698 manat maliyyə dəstəyi göstərilib.

## *Aqrar sektörünün inkışafında soyuducuların anbarlarının rolü*

Xatırladaq ki, muxtar respublikada aqrar sektorun inkişafında soyuducu anbarlarının rolü böyükdür. İstehsal olunan məhsulların satışı zamanın mövsumi problemlərin həlli və əhalinin ilboyu keyfiyyətli yerləşməsindən sonra məhsullarla təminatı məqsədilə son 2 il ərzində ümumi tutumu 1903 ton olan 5 müxtəlif tutumlu soyuducu və digər ərzaq məhsullarının saxlanılması üçün anbar istifadəyə verilib. Bundan əlavə, əhalinin mövsumi tərəvəz məhsulları ilə təminatının yaxşılaşdırılması üçün istixana komplekslərinin

© 2020

**Yazı İqtisadiyyat Nazirliyi  
tərəfindən Kütləvi İnforma-  
siya Vəsitələri nümayəndə-  
ləri arasında elan edilmiş  
yaradıcılıq müsabiqəsinə  
təqdim edilir**